



ALİMİN QÜDRƏTİNİ ONUN ELMİ SANBALI MÜƏYYƏN EDİR

*Nəriman Paşayevin coğrafiya elminə verdiyi
təhfələr xüsusi alqışa layiqdir*

İnsan, hələ kiçik yaşılarından gələcək fəaliyyəti ilə bağlı nələrisi bəlli edir. Valideynlər belə halda çox ehtiyat olmalıdır; cünki ya diqqətsizlikdən, ya da digər səbəblərdən gələcəyin parlaq bir işığının şöhrələrini söndürməş olarlar. Gəlin, etiraf edək ki, bu kimi hallara on çox ucqar kəndlərdə rast gəlinə bilər. Söz yox, Allahdan fitri istedən verilən insanların böyük faizi aksar hallarda bütün çətinliklərdən keçir, müəyyən olunmuş mərtəbəyə qalxırlar. Lakin bəziləri də var ki, bu və ya başqa səbəblərdən istedadlarını görə bilmir, həyatlarını mahv edirlər. Burada məsuliyyət təkcə valideynlərin üzərinə yox, həm də cəmiyyətin üzərinə düşür.

Na xoş ki, Gədəbəyimizin Hacılar kəndində doğulmuş Nəriman Əziz oğlu Paşayev ilk vaxtlardan istedadını müəyyən edə bilməş, Allahın verdiyi talenti görməkdə çətinliklərə məruz qalmamışdır. Bunun nəticəsidir ki, o, artıq Respublikamızın tanınmış, sevilen alimlərindən, görkəmli ziyalılarındanndır.

Əlbəttə, Nəriman Paşayevin hayatı və fəaliyyəti barədə geniş təqdimat etmək yoxdur. Biz sadəcə, qısa ekskurs etməklə onu yeni nəslə tödüm etmək istəyirik.

Qısa tənisi:

Nəriman Əziz oğlu Paşayev 27.05.1960-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olmuşdur. 1977-ci ilde Gədəbəy rayon Hacılar kənd orta məktəbinə bitirmişdir. 1977-1978-ci illərdə Bakı Alüminium Prokat zavodunda (BAPZ) fəhlə işləmə və 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan torxis olunduqdan sonra 1981-1982-ci illərdə yenidən BAPZ-də fəhlə kimi emək fəaliyyətinə başlamışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə daxil olmuş və 1987-ci ildə homin fakültənin coğrafiya üzrə "İqtisadi və sosial coğrafiya" ixtisasını bitirmişdir. 1987-ci ildə universitetin rəhbərliyi onu gənc mütoxəssis kimi təyinatla Azərbaycan MEA-nın Coğrafiya İnstitutuna iş göndərmişdir. 1987-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış, 1999-cu ildə institutun iqtisadi coğrafiya şöbəsinin müdürü olmuşdur. Elmi fəaliyyəti iqtisadi coğrafiya töbii ehtiyatların qiymətləndirilməsi, töbii-dağıncı hadisələrin istehsal - ərazi təşkilinə təsiri, sosial infrastrukturun ərazi təşkili sahələri problemlərinin hollı ilə bağlıdır. 1995-ci ildə «Azərbaycanın Böyük Qafqaz orasında töbii-dağıncı hadisələrin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Böyük Qafqaz orasında sel, sürüşmə və dolurvurma hadisələrinin ilk dəfə olaraq sonayə, kənd təsərrüfatı və sosial infrastruktur sahələri təsir dairəsini öyrənməkən onlara deyən ziyanın iqtisadi həcmini müəyyənləndirmiş, yaşayış məntəqələrinin və əhalinin töbii fləkətlərə zamani ziyançıkma dərəcəsindən asılı olaraq rayonlaşdırma aparmışdır. 2007-ci ildə "İqtisadi-sosial və siyasi coğrafiya" ixtisasında üzrə dosent elmi adımı almışdır. 2017-ci ildə «Azərbaycan Respublikasında töbii fləkətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

Ailəlidir, iki övladı var.

Nəriman Paşayev həm də Azərbaycan Respublikası Jurnalıstlər Birliyinin üzvüdür.

Nəriman Paşayev bütün həyatını akademik

H.O.Əliyev adına Coğrafiya İnstitutuna bağlamaqla, 1987-ci ildən hərəkət etməsi ilə "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" adlanan şöbədə aparılan elmi hesabatlarda ovvollar köməkçi, 1990-ci ildən isə müştəqil icraçı kimi iştirak etmiş, iqtisadi-sosial və siyasi coğrafiya elminin ayrı-ayrı sahələri üzrə nəzəri problemlərinin araşdırılması ilə də məşğul olmuş, şöbə müdürü vəzifəsinə yüksəlmək elmi və pedaqoji sahədə böyük təcrübə qazanmışdır. O, respublikada siyasi və iqtisadi coğrafiya sahəsində töleb olunan kadrların hazırlanmasında doktorant və dissertantların hazırlanmasında da yaxından iştirak edir.

Təbii ki, bizim Nəriman Paşayevin elmi fəaliyyəti dövründə və hərəkət etdiyi nəlliyyətləri sadalamaq fikrimiz yoxdur. Sadəcə, fəaliyyəti ilə bağlı bozı detalları demək istədik. Əsas odur ki, hərmətli alimimizin rəhbərliyi altında indiyə qədər 2 namizədlik və 15 magistr dissertasiyası müdafiə olunmuş və o, 4 nofər doktorantın elmi rəhbəri, homçının 4 dissertasiya

işinin opponenti, 10 kitabın, onlarla dissertasiya və magistr işinin rəycisi olmuşdur.

Bu, onu göstərir ki, Nəriman Paşayev tökez öz elmi işi və fəaliyyəti ilə deyil, həm də gənc nəslin elmi sahədə yetişməsində, uğur qazanmasında, elmi tədqiqlərə yiyələnməsində müstəsna xidmətləri olmuşdur və hərəkət etdi.

Nəriman Paşayev Coğrafiya İnstitutunda uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Föxti Formanla təltif edilib, bir surə beynəlxalq elmi və elmi-praktik konfranslarda müvəffeqiyətə çıxış edib, nəlliyyətlərə imza atmışdır.

Nəriman Paşayevin 120 elmi məqaləsi, o cümlədən 6 monoqrafiyası, 5 ali məktəblər üçün dörsliyi, 20 programı (həmmüəlliflər daxil olmaqla) və 40-a qədər elmi publisistik əsəri çap olunmuşdur. Bu əsərlərdə coğrafiya elminin hələ bəlli olmayan praktik göstəriciləri barədə tutarlı və sanbalı metodik tövsiyələr, bələdçi dənə geniş müstəvədi təqdir olunması üçün müvafiq istiqamətlər müəyyən edilmişdir. Bu da gənc nəslin alimlərin bəlli istiqamətlər üzrə elmi araşdırılmalar aparmalarında mühüm və əhəmiyyətli dərəcədə, həllədiçi amil sayla bilar.

Məhz Nəriman müəllimin və onun alım yoldaşlarının apardığı elmi-praktik araşdırılmalar noticəsində bəlli olmuşdur ki, Azərbaycan orazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir. O, qeyd etmişdir ki, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağomolagolma qurşağından yerləşdiyindən burada zəlzəlonun tekrarlanması xarakterik hal sayılır...

Nəriman Paşayevin elmi araşdırılmalar təkcə yerin coğrafi quruluşunu deyil, həm də tectonik proseslər zamanı necə müdafiə olunmayı, risklərdən necə yayınmağı xarakterizə edir. Gənc nəslin elm adamları onun elmi potensialından maksimum dərəcədə yararlanır, öz elmi fəaliyyətlərinini dərüst imkanları üzərində qurmağa müvəffəq olurlar.

Əlbəttə, biz Nəriman Paşayev kimi bir alimin elmi fəaliyyətini, praktik təcrübə və bacarığını, Coğrafiya elminin inkişafında müstəsna xidmətlərini, əhəmiyyətli, elmi sahəsindəki məhsuldarlığını xüsusi təqdir edir, yüksək qiymətləndiririk.

Və on əsası da, Allahdan Nəriman müəllimə can sağlığı diloyır, golocok elmi fəaliyyətində uğurlar diloyırıq.

Əlbəttə, Nəriman Paşayevin elmi fəaliyyətini tədqiq etmək üçün böyük bir zamana ehtiyac var. Onun bu vaxta qədər nail olduğu elmi yeniliklər, bu istiqamət üzrə müəyyən olunmuş istiqamətlər və s. coğrafiya elminin əsası və fundamental inkişaf üçün başlıca zəmin yaradır. Belə bir alim sözünə osl mənasında elm üçün simməz bir dayaqdır.

Na xoşbəxtik ki, Qalib Azərbaycanımızın Nəriman Paşayev kimi qüdrətli bir alimi var!!!



**Hüseyin İsaoglu
(Məmmədov),
Azərbaycan
Yazıçılar
Birliyinin üzvü**